

Ülkər ƏLƏKBƏROVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu

e-mail: ulker.elekberova@bk.ru

TÜRK XALQLARI FOLKLORUNDA YOL – TALE

Xülasə

Məqalədə türk xalqlarının yol – tale motivi ilə bağlı inancları təhlil olunmuşdur. Taleyi bildirən yol sözü Allahın müəyyənləşdirdiyi yazını nəzerdə tutur. Bu yol insanın o,hələ anadan olmamışdan qabaq müəyyənləşdirilmiş gelecəyi, həyat yoludur.

Açıq sözlər: yol, tale, Allah, Tanrı, tale tanrısı

Ulkar ALAKBAROVA

MOTIVE THE PATH OF DESTINY IN TURKIC FOLKLORE

Summary

In the paper, analysis is made of the beliefs of the Turkic people related to the motive of destiny. The word of Meaning destiny, goes back to a stem the path of life, which points to standard character of concept. A research objective is to reveal and interpret a motive of destiny in folklore and medieval literature of the Turkic people as a predestination fixed in paths.

Key words: path of destiny, God of destiny.

Улькар АЛЕКБЕРОВА

МОТИВ ПУТЬ СУДЬБЫ В ТЮРКСКОМ ФОЛЬКЛОРЕ

Резюме

В статье проанализированы верования тюркских народов, связанные с мотивом судьбы. Слово путь означающее судьбу, в прямом переводе означает предначертание Богом. это будущее человека, его жизненный путь, определенный еще до его рождения.

Ключевые слова: путь, судьба, Бог судьбы.

Yol/Öd Tengri – Zayaçı. Türk xalqlarında Tale Tanrısı Yol tenqidir. Mongol şaman mətnlərində Yol tenqrinin Zayaçdı tenqri, Yaryuci – tenqri "Hakim tenqri" və Yil-un tenqri, Yil-un qağan tenqri şəklində adı çəkilir. Yakutlarda Cılğa xan tale ilahisi funskiyasını yerinə yetirir. Beləliklə, bu ilahının üç adı var: Yol

tenqri, Yol nemegülügci tengri, Yol yayaqacı (xoşbəxtliyi artırıran tenqri). Qədim türklərdə yol – xoşbəxtlik, uğur mənasında işlənir. Qədim türk runik yazılı abidələrində insana tale və ömür müddətini Tenqri verir (1, 131).

Orxon abidələrində Öd tənri, M.Kaşgarlıda Ödlək adlanan arxaik zaman və Tale Tanrısından bəhs edilmişdir. VII əsrin alban tarixçisi Musa Kalankatku “Albaniya tarixi” əsərində xəzərlərin dinindən bəhs edərkən “naməlum yollar ilahəsinə” tapındıqlarını qeyd etmişdir. “İrk Bitik” də bu tanrı Ağ yol tanrisi və Qara yol tanrisı kimi ikili ipostasda çıxış edir: “Mən ala atlı yol tanrisiyam... Qorxma! Mən xoşbəxtlik (kut) verəcəm!”, “Mən Qara tanrisiyam. Yollar Tanrisiyam”. Bu tanının funksiyası əmin-əmanlılığı təmin etməkdir. O, insanlara xeyir-dua verir. Türkler üçün “yol”un tutumunun “tale” anlamını ehtiva etməsi indi də Azərbaycan xalq danışq dilində “qara yola gəldim”, “yolun açıq olsun” kimi ifadələrdə, Yolçu şəxs adında qorunub qalmışdır. Azərbaycan folklorunda digər türk xalqlarının folklorunda olduğu kimi Xızırın (Xıdır İlyas) yollarda azmış insanları xilas edərək evinə çatdırması çoxsaylı folklor mətnlərində yer almışdır. Ehtimal etmək olar ki, Xızır obrazı sonradan Yol Tanrısının əsas cizgilərini ehtiva etmişdir.

S.E.Malov “Türklərin Yenisey abidələri. Mətnlər və tərcüməsi” əsərində Tale sözünün “uluğ” sözü ilə ifadə edildiyini bildirmişdir. J.P.Ru hunların qədərçi olduqlarını Hun imperatoru Atillanın “ömrü olana heç bir ox saplanmaz, oysa vaxtı gələnin günləri barışda belə sayılır” sözlərindən çıxış edərək bildirir (2, 66).

J.P.Ru “Əskiçağ və ortaçağ Altay türklərində ölüm” əsərində insanın qədərini və yaşam müddətini müəyyənləşdirən Öd Tengri-Zaman Tanrısından bəhs edir. Zaman Tanrisı əmr verir, insan oğlu ölmək üçün doğulmuşdur. “Öd tengri yaşar, kişi oğlu kop öltəci kilingay” – Tanrı zaman var olduqca yaşar, insanoğlu isə ölümlü yaradılmışdır (2, 97).

“Güli-çor” epitafiyasında “onun taleyi belə idi”, “səma belə məsləhət bildi” ifadələrində Tanrının müəyyənləşdiriyi tale yolundan bəhs edilir.

Bütün bunlarla bərabər Dzol (Yol) ev ilahisi, çox sayılan onqon kimi çıxış edir. O, mal-mülkü və ilxiləri bəd ruhlardan qoruyur, sağlamlıq və xoşbəxtlik verir. Surla (lamaist tuvalvlarda isə Sayn-sunus, yəni insanı mühafizə edən orta ruh haqda təsəvvürlərle üst-üstə düşür).

Yayaqacı insanın əqli təbiəti kimi izah edilir. Monqol dillərində Dzol xoşbəxtlik, uğur, uğurlu səfər deməkdir. Burada mifoloji motivlərin izləri qorunmuşdur. O, ruh kimi də mənalandırılır. Mifoloji assosasiyanın universal çevrəsi (ruh-həyat-tale) simvolik şəkildə obrzlarda eks olunur (4, 195-197).

Saplar və yollar. Qızıl saplar.Sus.

Suzi/Sus – Nə J.P.Ru, nə A.V.Anoxin teleutlarda, nə də N.A.Baskakov altay xalqlarının ruh inancından danışarkən onu ruhlar siyahısına aid etmir. Təkcə V.Verbiçski Altay xalqlarının şaman inanclarında 6 növ ruhdan biri kimi qeyd edir. O, suzi sözünün suzip-su doldurmaq felindən əmələ gəldiyini qeyd edir. O, suzi sözünün heyvana və insana məxsus ruhdur. Altaylılar *maldinq suzin üzütter aliq*

pardı-ölüler heyvanların ruhu və ya artımını alıb götürdüler, *Kijining suzi yuryup yat-* ölen adamın ruhu gəzər deyirlər. “*Kuru-mesanın suuzin*”(teleutca *süzin*, kalmikca *sünəzin, tüləzin, kudin*) *al partır*” (5). Nümunələrdən belə aydın olur ki, *suzi*-ölən insanın ruhudur. Verbiçski buna heç bir aydınlıq gətirmir. Əksinə, onun *suzi* sözünü ev heyvanlarının məhsuldarlığı mənasında qəbul etməsi həqiqətə uyğundur. L.P.Potapovun Mərkəzi Altaydan atçılığın inkişaf etdiyi Kenqi hövzəsində qeydə aldığı bir əfsanədə deyilir ki, qırğız əsirliyindən arqımkla, yəni əla cins atla qaçan bir altaylı oğlan ata minnətdarlıq olaraq, onu bir çayır-çəməndə azad edir. Arqımkı otun üstü ilə çaparaq, heyvanlar üçün *sus* qoyur. Bu əfsanədən çıxış edərək *susu* məhsuldarlıq, maldarlığın artımı mayası kimi qəbul etmək olar. Qırğızların inancına görə, məhsuldarlığı-susu onlara arqımkı verib (6, 61).

Sus haqda daha dəqiq təsəvvürə malik olmaq üçün A.V.Anoxinin Katuni hövzəsindən qeydə aldığı şaman mətnlərinə diqqət edək: Qamlıq zamanı şamanların ilahilərə və ruhlara müraciətində sus sözünə çox rast gəlinir. Ülgənə açıq rəngli madyanın qurban kəsilməsi mərasimində qurban kəsən kəndin sahibi, onun qohumları və qonaqları Ülgənə minnətdarlıq edir və yenə bütün xalqa mal-qara (*maldinq suzu*), uşaq (*kijining suzu*), ovda uğur (*multukting suzu*), süd, yumurta və otun bol olması, bolluq və əmin-əmanlıq diləyirdilər (7). Burdan da görünür ki, sus sözü kut sözü ilə eyni semantik mənada işlənir. Həm də eyni altay xalqlarında mənaca bir-birini əvəz edir. Bir şaman mətnində şamanın ilahiyə müraciətində belə deyilir: “*Əgər beşik üçün kut versən onu qucaqlayıb tutarıq. Əgər şaltraka susversən onu cingildərək, tutarıq*”. Bu nümunədə işlənən *şaltrak* içinde dağ keçisinin sümükləri, vəhşi quş dırnaqları qoyulmuş qoyunun topuq sümüyü formasında olub, uşağın beşiyinə asılan və beşik yəllənəndə cingildəyənamulet, qoruyucu həmayildir (8, 175-160). Mətnlərdən belə görünür ki, sus sözü mənsubiyət şəkilcisi qəbul etdikdə suzi şəklini alır. Burda ayri-ayrılıqdə iki sözdən bəhs etmək yanlış olardı. Eyni hal şamanın Karşıtə (Ülgənən oğluna) qamlıq etməsində də görünür. Şaman vasitəçi ruhdan diləyir ki, “*Pala suzin barzin, mal kudin yaya-zin*”. Göründüyü kimi, sus və kut birlikdə işlənir. Digər şaman mətnlərində isə sus yula ilə birlikdə işlənir:

“Çulagan bala suzi – Bələnmiş uşağın suzi,
Çurkurağan mal suzi – Səs-küylü mal suzi,
Bay kayınqa yərəlqən – Müqəddəs qayın ağacına düşsünlər deyə,
Altın jbek kiykan tuşin – Qızıl sapla ensinlər,
Ak kabajga yaykalzın – Tozağacından olan beşikdə yəllənmək üçün
Ak yalkına kut kuysın – Kutu qorumaq üçün təmiz od,
Ak Yiyikka kurçalzın – Müqəddəs Yiyikin qoruması üçün
Torko jibak tolqolup – İpək sapla ensinlər deyə,
Tos kabajga yayqalıp – Tozağacından olan beşikdə yırğalansın deyə,
Ak yalkına kurçalzın – Təmiz od qorusun deyə,

Ak Yiyikka kut-yulazı kurçalzin – Müqəddəs Yiyik kut-yula qorusun deyə” (8, 175-160).

Bələliklə, altay şaman mətnlərindən göründüyü kimi, sus və kut bir-birinin qarşılığı olaraq əvəzlənir. Susun rüşeym kimi mənəsi şamanın Karşıtə qamlığı zamanı söylənən növbəti şaman duasında da eks olunub: “*Artan çıkkən kün sus alışkan, ənqip çıkkən ai sus alışkan*” – “*Sən səhər günəşindən sus aldin, sən axşam ayından sus aldin*”. “*Üçuktında yayagan Bay Ülgən*”, yəni “sap kimi ruhu yaradan Bəy Ülgən”, “*Sustuq-Ulqen*” (sus Sor dilində də gün şüası deməkdir) müraciəti ilə şamanqamlıq edir (8, 175-160).

Mətdən də aydın olur ki, od öz mənşeyini, ilahi gücünü güneşdən və aydan alır. Bu şaman mətnlərindən susun uşaqların doğulması və maldarlığın artımına təsir mexanizmi aydınlaşır. *Sus qızıl sapla* müqəddəs qayın ağacına, ordan da alaçıqda həmişə ocağın yanında, odun qoruması altında olan beşiyə enir. Qamın uşaq ayını keçirdiyi əsnada çadırın tavanındaki duman dəliyindən içəri girərək doğulacaq körpəyə can verən *günəş işığı* şəklindəki sus qamlıq zamanı *qızıl sap* obrazında çıxış edir. Teleut və altay dastanlarında bahadırın ruhunu bağlayaraq, səmaya yüksələn nur saçan görünüşlü saplar bununla izah oluna bilər. “Altın Mizə” altay nağlında səmadakı Kuday ilahidən Maral adlı qoca ilə Kandıqçı qarısı “*bala suzu*” istəyirlər. Kundu xanın *ruhu günəşin gözündə* olur (9, 67). Palçıqdan olan insan modelinə doqquzay gün şüaları döyündən sonra canlanır. Bələliklə, mağara-da türklərin atası Ay atam yaranır. O həmin mağarada selin nəticəsində eyni şəkil-də əmələ gələn qadınla evlənir və qırx uşaqları olur. Bu əfsanə Çingiz xanın anası, monqolların əcdadı Alan-Qoonu xatırladır. O, gün şüalarından uşaqa qalib Çingiz xanı dünyaya gətirir. “*Tapdıq*” adlı Azərbaycan nağlında Tapdıq göydən işığın içində enir və günəşlə bağlıdır. Türk-monqol geneoloji əfsanələrində və şaman mətnlərində rast gəlinən yerlər göyü birləşdirən qızıl saplar haqqında təsəvvürlər sus haqda təsəvvürlərlə birləşir. Monqol və buryatların inanclarında *günəşin, gün şüalarının və odun sakral substansiyasını* *süldə* sözü bildirir. “Ağac adam” buryat sehirləndəna nağlında insanı yaratmış dördüncü usta “*hüldə ami uruulaşa hun*”, “*süldə verən insan*” taxta figura ruh – *ami* üfürərək ona can verir. Belə çıxır ki, *süldə ami-süldə ruh* deməkdir. “Qeser” monqol dastanının buryat variantında Qeserin anası Naran Qoxonun təpəsindən doğulması belə təsvir edilir: “*Oroyhoon neqe hayn süldə deydeed qarşana*”. *Hayn süldə* çıxır, günəşə və aya yüksəlir. Sonra Qeser doğulur. Qeser həm də “*naran xöökey*” – günəş işığı adlanır. “Altan-Şaqay” buryat ulıqerində “möhtəşəm sünə-sus səmaya çatdi” deyilir. Buryat ulıqerlərində tez-tez rastlanan sus sapı, yəni qızıl sap günəşini bildirir. Sapın səmaya çatması süldənin başla əlaqədar olduğunu göstərir. Altay və Şor türklərinin inancına görə, şamanlar insanın ruhunun onu yaradan ilahi ilə bağlı olduğuna inanırlar. İnsanın səmaya yüksələn ruhunun-sapın qırılması insanın ölməsi demək idi. Bunu Şor folklor nümunəsində görmək olar: “*Ariq tuni ak jibek polup künçulep sustalıp tiqirge sıqara tartintır*”, yəni bahadırın təmiz ruhu günəş kimi parlayır və

ağ sap kimi səmaya dartılır (11, 381). İnsan ruhunun onu yaradan ilahi ilə bağlılığı “*Çayanın möztük polzun*” alqışında bariz əksini tapmışdır. İnanca görə, ruhun yaradıcısı səmanın nə qədər yüksək qatında olursa, o insanın nailiyyətləri də o qədər yüksək olur. Bu alqışın mənəsi “yaradıcın yüksəkdə olsun”, yəni yüksək nailiyyətlərin olsun deməkdir (11, 381).

Süldə həm də qoruyucu ruhdur. Monqollarda Çingiz xanın ruhu *Suu jali*, yəni xanədanın ən yüksək yerindəki qoruyucu ruhudur. Çingiz xanın qoruyucu ruhu bayraqdadır və xalqa zəfər qazandırır. Bayraqla əlaqəli süldə adlandırılan tapınışın ən geniş yayıldığı dönməm Çingiz xan dönmədir (3, 192). Xalq arasında həm də Çingiz xanın ruhunun böyük alov şəklində onları qoruduğuna inam mövcud olmuşdur (3, 168).

Altaylıların və teleutların inancına görə, “*Kijining, maldinq kudi üstüqüde bolor*”, yəni insanların və mal-qaranın kutunu yuxarıda - IX səma qatında olan Ülgən və onun oğlanları verir. Orada budaqlarından kutlar asılmış müqəddəs qayın ağacı var. Ev heyvanlarını artırmaq və ya uşaq istəyənlər üçün qamlıq edən şaman Ülgənin icazəsi ilə qayın ağacından kut üfürür və onlar yer üzünə *ulduz kimi səpələnirlər*. *İnsanlara axan ulduzu xatırladırlar*. Dağlıq Altay teleutlarında uşağı olmayan ailəyə şamanın qamlıq etməsi od başında baş verir. Teleutlarda isə yulanın insan bədənindən kiçik *od kimi çıxmastınancı* var. İnsana ruhun ilahi tərəfindən axan ulduz kimi verilməsi də bu inanca bağlıdır.

Altay-Sayan mifologiyasında yeraltı dünyadan hakimi Erlik Kayrakan kəsən hökmədar, *qırmızı hayatı ipini kəsən Erlikadlandırılır* (12, 220).

Anisimov A.F. evenklərin (tunqusların) ruh haqda təsəvvürlərindən danışarkən *Main* – insanların xoşbəxtliyi, uğuru və taleyi hesab edilən ruhun *insanın başından səmadakı ilahiyyə ucalan ip* kimi təsəvvür edildiyini, bu ilahinin “amaka”, “şeveki”, “main” adlandırılıldığını qeyd edir. Main-insanın ruhunun sahibi, taleyi və xoşbəxtliyi mənasını daşıyır. Evenklərin təsəvvürünə görə şamanlar qamlıq zamanı gözü görünməz iplərlə insanların taleyini idarə edən, insanların tale ipini kəsən ilahinin yanına özünün mifoloji heyvanına (balıq quyuğu, buynuzlu maralına) minərək gedir və *kəsilən tale ipinin uclarını bir-birinə düyünləyir* ki, insan ölməsin. Dolqanlarda insanın ən üst ruhu səmada yaşayır, yer üzündə insanın başından səmaya görünməz ip yüksəlir. Bu ip vasitəsilə insanın yüksək ruhu insanın daxiliində yerləşən və onun həyatının mənbəyini təşkil edən orta ruhla birləşir. İnsanın ölümü yüksək ruhun-səmaya yüksələn gözəgörünməz ipin qırılması nəticəsində baş verir (13, 114).

Nqanasan şamanlarının dediyinə görə Batutu – yuxarı dünyadan enən, dünyanın yaradıcısı ile insani bağlayan saplardır. Hər bir insana onun yaradıcısı Nltanuodan saplar enir. Şaman sapların möhkəmliyini yoxlaysın. Əgər saplar möhkəmdirse, onda şaman qamlıq edib xəstəni sağalda bilər. Xəstə ağırlaşdıqca həmin saplar get-gedə nazilib üzülür (14, 24).

Türk-monqol xalqlarının üst-üstə düşən insanın ipə-sapa bənzədilən ruhu haqqında təsvəvürləri Tatar dilində *yazmış yomqaçı* (*yomyağı*), *yazmışlar baylənű*, *yazmış jebe* – tale ipi, *yazmış sukmaçı* -tale ciğiri, yolu ifadələrində əksini tapır (15).

Azərbaycan və Tatar nağıllarında qəhrəman üç yol ayrıcında seçim qarşısında qalır, öz taleyini seçir və ya yolda ip əyirən qarı ilə rastlaşır. Türk-tatar nağıllarında Übirli karçık-meşədə daxmasında yaşayan qarı meşədə azib yolunu itirən qəhrəmanna öz yumağını verir, yumaq açıldıqca yolu göstərir. Nağıllarda qəhrəman kəndir və iplə quydan xilas olması və ya qəhrəmanın ipinin və ya kəndirin kəsilərək quyuda ölümə tərk edilməsi motivinin semantikası qəhrəmanən tale ipinin həyat yolunun kəsilməsi anlamını dasdırı.

N.A.Kriniçnaya “Həyat ipi” əsərində Rus mifologiyasında “domovoy”, “dvorovoy”, “kikimor”, “rusalka” və Baba Yaqa kimi mifoloji varlıqların tale verdiyi haqda insanlar üçün tale sapi, ipi əyirmələrinin universal modelini təqdim etmişdir (16).

Neklyudov S. Yu. bildirir ki, əgər “yol” – xoşbəxt həyat-talenin metaforasıdırsa, onda bəd ruhlar monqol şaman demonologiyasında kabus kimi çıxış edən, insanı yoldan çıxaran və ruhunu ələ keçirən ziyankar maneə adlandırılır. Zedqər, tüydqər, todqor, tuvaca çetker, altayca detker adlandırılır. Beləliklə, yoldakı ziyankarlar qəhrəmanın yoluna çıxan öldürücü maneələrlə eyniyyət təşkil edir (12).

Etkerey – Erliyin insanlara hücum edib, onları ölümə sürükləyən 43 növ qullarıdır. Onlar insanların ölümünü tezləşdirirlər və hər yerdəirlər. Tinalqış-Aldacı və ya Üsməkçi (ölüm məleyi) Erliyin qulu ölenlərin ruhunu çıxaranlardı (5, 100).

Azərbaycan nağıllarında, inanclarında yolda olan qəhrəmani arxadan çağırıran qüvvələr, qəhrəmanın arxasına baxmadan getməli olması tabusu bununla izah edilir.

Bütün canlıların ömrünü təyin edən və onlara ölümü göstəren Yara-Çəçən

Yer üzündə insanlar və heyvanlar çoxalır, ölümün nə olduğunu bilmirlər, yer üzündə onlara yer azalır. Ona görə Ülgənin xidmətçisi Yara-Çəçən insanların yanına göndərilir. O, onları bir yerə toplayaraq, ömürlerinin sonu haqda yarqını elan edir. Yarğı- ölümün, əcelin vaxtı haqda hökm verir. Yara-Çəçən insanların yanına gəlib qızlarla dolu olan bir daxmaya gəlir. O, içəri girən kimi bütün qızlar onun gülməli görünüşünə baxıb gülürlər. Yara Çəçən onlara hirslenərək Ülgənin onu ömürlerinin sonunu müəyyənləşdirmək üçün göndərdiyini bildirir. Onların hər biri ilə belə olacağını deyr:

“Kara burun paşxa bolzin,
Kara yatta sanaqan bolzin,
Eren baraan edi sein bolzin,
Ene adanın ejiqine espe,
Kabırqanın saniqi, karanın kuldı
Ken sezin-ol bolzin,
Kedeqen eki-ayrı bolzin”.

Bundan sonra qızların ağlı və ürəyi dəyişir. Onlar əre gedib valideynlərindən uzaqlaşırlar. Əvvəller birlikdə yaşayıb heyvan kimi çoxalırmışlar. Həç bir qohumluq əlaqələri olmadan doğub-törəyilmişərlər.

Yara-Çəçən bütün heyvanları bir yerə yiğib hər bir sinfin ömrünü təyin edir. Diğər heyvanlardan daha məsum və günahsız olduqları üçün hər bir balıqdan səkkiz yüz balığın çıxmazı üçün balıqlara bütün heyvanlardan daha çox səkkiz yüz il ömür verir. Yara-Çəçən fikirləşir ki, heyvanlara və insanlara ölümü göstərmək lazımdır. Ölümü görməsələr necə olduğunu bilməzler. O, qılıncla insanın boynunu vurur, amma insan hələ ölməyib ayaq üstə qalır. O, insanın ayaqlarını dizdən kəsir, əlleri üstə qalxır. Yara-Çəçən insanın əl-qolunu kəsir və nəhayət insan ölürlər. Buna qədər insanlar arasında mübarizə, münaqışa olmamışdır. Bundan sonra onların arasında bədxahlıq, düşməncilik və qətl başlayır (5, 98).

Türk şaman mətnlərində tale və bəxt qoruyucusu kimi Cilga hanının da adı çəkilir.

Mətnlərdə *Hara Suorun* qəhrəmanna yaxşı tale verdiyi, yer üzündə heç bir fəlakətə uğramamasını dilədiyi qeyd edilir. Altay xalqlarında işqli ruh *Tayda tös* insanların taleyini, ömür müddətini müəyyənləşdirir və onların ömrünü qısaldaraq onlara xəstəlik göndərir (8, 166).

Tale pərisi – Pəri İran-fars mifologiyasına aid personajdır. Azərbaycan dilində “Tale pərisi üzümə gülmürlər” kimi ifadələr işlənir. Xet mifologiyasında Ays, Yunan mifologiyasında isə Mori tale ilahəlidir. Roma və Skandinav mifologyalarında da tale ilahələri vardır.

Azərbaycan bayatlarında rastlaşdığınız “fələk”, “çərxi-fələk” ifadələri tale mənasında da işlənir. Folklorda dəyirman çarxi, fortuna zaman və tale simvolu kimi çıxış edir.

ƏDƏBİYYAT

1. Кляшторный С.Г. Мифологические сюжеты в древнетюркских памятниках // Тюркологический сборник 1977, М., 1981, с.117-138
2. Roux J.P. Eskiçağ ve ortaçağ Altay türklerinde ölüm. İstanbul. Kabalçı Yayinevi.1999.
3. Хангалов М.Н. Собранные сочинение. Улан-Удэ. 1960. Т.1
4. Неклюдов С.Ю. Сравнительная мифология тюркских и монгольских народов. Тюркологический сборник. М., Наука. 1981.
5. Вербицкий В.И. Алтайские инородцы. М., Наука, 1983.
6. Потапов Л.П. Алтайский шаманизм.Л., Изд. «Наука». 1991.
7. Анохин А.В. Душа и ее свойства по представлению телеутов. Сборник Музея антропологии и этнографии. Т.8.Л.,1929.
8. Каруновская Л.Э. Представления алтайцев о вселенной. Советская Этнография. 1935.№4-5.

9. Никифоров Н.Я. Анноский сборник. Собрание сказок алтайцев. Горно-Алтайск, Ак-Чечек.1995.
10. Шорский фольклор. Записи, перевод, вступительная статья и примечания Н.П.Дыренковой. Изд., АН. СССР.М., 1940.Л.
11. Анохин А.В. Материалы по шаманству у алтайцев. Сборник Музея антропологии и этнографии. Т.4. Л., 1924.
12. Неклюдов С.Ю. о функционально семиотической природе знака и повествовательном фольклоре. Семиотика и Художественное творчество. М., 1977.
13. Анисимов А.Ф. Представления эвенков о душе и проблема происхождения анимизма. Религия эвенков в историко-генетическом изучении и проблемы происхождения первобытных верований. М.-Л:Изд-во АН ССР. 1958.
14. Попов А.А. Душа и смерть по воззрениям нганасанов. / Природа и человек в религиозных представлениях народов Сибири и Севера (вторая половина XX начало ХХ в.) Изд. «Наука», Ленинград. Отдел. Ленинград.1976..
15. Пиотровский М.Б. Ислам и судьба // Понятие судьбы в контексте разных культур/ Научный совет по истории мировой культуры. М.: Наука, 1994.
16. Криничная Н. А. Нить жизни. Реминисценции образов божеств судьбы в мифологии и фольклоре, обрядах и верованиях. Изд. Петрозаводского Университета, 1995.
17. Каруновская Л.Э. Представления алтайцев о вселенной. Советская Этнография. 1935. №4-5.

*Daxilolma tarixi: İlkin variant 29.01.2022
Son variant 22.02.2022*